

TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri

_____ E. M. Ağayev
“06” fevral 2017 ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HEKSORAL®TABS KLASSİK portağal, limon, bal-limon, qarağat dadlı sorma tabletlər
HEXORAL®TABS CLASSIC

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol vardır.

Köməkçi maddələr: saxaroza, duru qlükoza, limon turşusu monohidratı, riboflavinin natrium fosfat boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4 R), nanə yağı, cirə yağı, şirin portağal yağı (portağallı);
saxaroza, duru qlükoza, limon turşusu monohidratı, riboflavinin natrium fosfat boya maddəsi, nanə yağı, cirə yağı, qatılaşdırılmış limon yağı (limonlu);
saxaroza, duru qlükoza, al qırmızı boya maddəsi (Ponso 4 R), riboflavinin natrium fosfat boya maddəsi, karamel boya maddəsi, nanə yağı, limon yağı, bal aromatizatoru (ballı-limonlu);
saxaroza, duru qlükoza, limon turşusu monohidratı, qara (PN) və al-qırmızı (Ponso 4R) boyaqların qarışığı (1.0 : 0.7 nisbətində), nanə yağı, qarağat aromatizatoru (qarağatlı).

Təsviri

Portağallı: yumru formalı, narıncı rəngdə, ikitərəfli qabarıq səthi olan tabletlərdir.

Limonlu: yumru formalı, sarı rəngdə, ik tərəfli qabarıq səthi olan tabletlərdir.

Ballı-limonlu: yumru formalı, qəhvəyi-sarı rəngdə, ikitərəfli qabarıq səthi olan tabletlərdir.

Qarağatlı: yumru formalı, bənövşəyi rəngdə, ikitərəfli qabarıq səthi olan tabletlərdir.

Bütün tabletlərdə qeyri-bərabər rənglənmə, hava qabarcıqlarının və kənarlarında ayrılıyin olması mümkündür.

Farmakoterapevtik qrupu

Boğaz xəstəliklərinin müalicəsi üçün preparatlar. Antiseptiklər.

ATC kodu: R02AA20.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Stomatologiya və LOR-praktikasında yerli istifadə üçün nəzərdə tutulan antiseptik, kombinə olunmuş preparat. 2,4-dixlorbenzil spirti - benzol, amilmetakrezol isə fenol törəməsidir. Preparatın aktiv komponentləri yerli antiseptik və bir qədər yerli anesteziyaedici effekt törədir; selikli qişada adgeziya uzunmüddətli təsirə səbəb olur. Heksoral® Tabs Klassik yuxarı

tənəffüs yollarının selikli qişalarında qıcıqlanma simptomlarını aradan qaldırır, selikli qişaya dekongestiv təsir göstərir, burun tutulmasını azaldır, boğazda ağrı və qıcıqlanmanı yumşaldır. Heksoral® Tabs Klassik preparatının təsir mexanizmi mikrob hüceyrələrinin zülallarının kooqulyasiya və həmçinin hüceyrə membranlarının lipidləri ilə qarşılıqlı təsiri ilə bağlıdır ki, bu da onun törədicilərə qarşı effektivliyini müəyyən edir. Geniş spektrli qrammüsbət və qrammənfi bakteriyalara qarşı aktivdir, həmçinin antimikotik təsirə malikdir.

Farmakokinetikası

Cüzi sistem absorpsiyası ilə bağlı Heksoral® Tabs Klassik preparatının farmakokinetikası barədə məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Boğaz və udlağın infeksiyon-iltihabı xəstəlikləri.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

Saxaroza/izomaltoza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorpsiyası;

6 yaşa qədər uşaqlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər qrup dərman preparatları ilə klinik əhəmiyyətli qarşılıqlı təsir aşkar olunmayıb.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Epilepsiya xəstəliyində, ürək keçiriciliyinin pozulmasında, şok zamanı, qaraciyər funksiyasının pozulmasında preparat *ehtiyatla* qəbul olunmalıdır.

Boğazda ağrı 2 gündən artıq davam etdikdə və ya yanaşı gedən başağrısı, ürəkbulanma, qusma hallarında həkimlə məsləhətləşmək lazımdır.

Şəkərli diabetli xəstələr, həmçinin hipokalorili pəhrizdə olan xəstələr nəzərə alınmalıdır ki, preparatın tərkibində şəkər vardır.

Əgər xəstəliyin simptomları qalırsa, pisləşirsə və ya yeniləri əmələ gəlsə preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Uşaqların əli çətməyən yerdə saxlamaq lazımdır. Uşaq preparatı udduğu halda dərhal tibbi yardıma müraciət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın qəbulu həkim nəzarəti ilə mümkündür və yalnız o halda ki, ana üçün ehtimal olunan fayda döl və ya uşaq üçün riskdən yüksəkdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və hərəkət edən mexaniki cihazları idarəetmə qabiliyyətinə preparatın təsiri aşkar olunmayıb.

İstifadə qaydası və dozası

Böyükələr və 6 yaşdan yuxarı uşaqlar üçün hər 2-3 saatdan bir 1 tabletin sorulması tövsiyə edilir. Maksimal sutkalıq doza-8 tabletdir.

Tableti tam həll olana qədər tədricən sormaqla lazımdır.

Müalicə kursu-5-7 gün.

Əlavə təsirləri

Nadi hallarda allergik reaksiyaların baş verməsi mümkündür.

Doza həddinin aşılması

Tövsiyə edilən dozalarda istifadə etdikdə preparatla doza həddinin aşılması halları aşkar olunmayıb.

Buraxılış forması

4 tablet, alüminium folqadan konturlu-yuvasız qablaşdırmada. 2, 3 və ya 4 konturlu-yuvasız qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

8 tablet, alüminium folqadan və polivinilxlorid örtükdən konturlu-yuvalı qablaşdırmada.

2 və ya 3 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30° C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resepsiz buraxılır.

İstehsalçı

“Yunik Farmasyutikal Laboratoriz” (“C.B. Kemikals end Farmasyutikals Ltd.” şirkətinin bölməsi), Hindistan

Nilam Senter, “B” qanadı, 4 mərtəbə, Hind Saykl Roud, Vorli, Mumbai – 400 030, Hindistan.

Qeydiyyat vəsiqəsinin sahibi

MMC “Conson & Conson”, Rusiya Federasiyası

121614, Rusiya Federasiyası, Moskva şəh., Kırılatskaya küç., ev 17, korpus 2.

Məhsulun keyfiyyəti üzrə istehlakçıların iradları qəbul edən təşkilat/Ünvan

MMC “Conson & Conson”, Rusiya Federasiyası.

121614, Rusiya Federasiyası, Moskva şəh., Kırılatskaya küç., ev 17, korpus 2.

Tel.: (495) 726-55-55.

el. ünvanı: safetyru@its.jnj.com